

"MFX-TRADING İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin

31 DEKABR 2023-cü il tarixə MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Məbləğlər Azərbaycan Manatı ilə ifadə edilir)

BALANS

AKTİVLƏR	məbləğ, manatla
1. Vəsaitlər	329943,81
1.1 Pul vəsaitləri	329943,81
1.2 Maliyyə qoyuluşları	
2. Debitor borclar	19352,76
2.1.Dövlət büdcəsinə	
2.2. Sair debitor borclar	19352,76
3.1 Əsas vəsaitlər	
3.1.1. Binalar , tikililər və qurğular	
3.1.2. Maşınlar və avadanlıqlar	
3.1.3. Nəqliyyat vasitələri	
3.1.4. Digər əsas vəsaitlər	
3.2. Qeyri-maddi aktivlərin dəyəri	42275,52
3.2.1. İstifadə müddəti məlum olan	42275,52
3.2.2. İstifadə müddəti məlum olmayan	
4. Əsas vəsaitlərə yığılmış amortizasiya	
4.1. Binalar , tikililər və qurğulara yığılmış amortizasiya	
4.2. Maşınlar və avadanlıqlara yığılmış amortizasiya	
4.3. Nəqliyyat vasitələrinə yığılmış amortizasiya	
5. Ehtiyatlar	
5.1. Hazır məhsul	
5.2. Mallar	
5.3 Sair ehtiyatlar	
6.1.Gələcək dövrün xərcləri	
6.2.Digər aktivlər	
CƏMİ AKTİVLƏR	391572,09
PASSİVLƏR VƏ KAPİTAL	
7. Kreditor borclar	150000.00
7.1. Bank kreditləri	
7.2. Sair kreditor borclar	150000.00
7.3. Alınmış avanslar	
7.4. Gələcək dövrlərin gəlirləri	
8. Digər öhdəliklər	
CƏMİ PASSİVLƏR	150000.00
9. Kapital Hesabları	241572,09

"MFX-TRADING İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin

31 DEKABR 2023-cü il tarixə MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Məbləğlər Azərbaycan Manatı ilə ifadə edilir)

9.1. Nizamnamə kapitalı	241572,09
9.2. Cari ilə xalis gəlir (zərər)	
9.3. Bölüşdürülməmiş mənfəət	
CƏMI PASSİVLƏR VƏ KAPİTAL	391572,09

Mənfəət və Zərər Hesabatı

Gəlir və xərclər	məbləğ, manatla
1. Gəlir	198,04
2. Ümumi Gəlir	198,04
3. Faiz Xərcləri – Xarici	
4. Ümumi Gəlir	198,04
5. Ümumi və İnzibati Xərclər	143310,13
5.1 Əmək haqqı	36471,05
5.2 Sosial müdafiə/məşğulluq fondu xərcləri	7390,50
5.3 Yanacaq xərcləri	
5.4 Qaz xərcləri	
5.5 Malın dəyəri	
5.6 Elektrik enerjisi və isitmə xərcləri	
5.7 Su və kanalizasiya xərcləri	
5.8 Rabitə xərcləri	850,31
5.9 İcarə xərclər	1237,16
5.10 Mühafizə xərci	
5.11 Amortizasiya və köhnəlmə	6113,52
5.12 Faiz xərcləri	
5.13 Təmir xərcləri	
5.14 Bank xərcləri	1794,25
5.15 Əmlak vergisi	
5.16 Ezamiyyə xərcləri	
5.17 Reklam xərcləri	
5.18 Digər xərclər	89453,34
5.19 Nəqliyyat xərcləri	
5.20 Sığorta xərcləri	
5.21 Torpaq vergisi	
5.22 Xammal və materiallar	
5.23 Təmir xərcləri	
6. Mənfəət və Zərər	-143112,09

"MFX-TRADING İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin

31 DEKABR 2023-cü il tarixə MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Məbləğlər Azərbaycan Manatı ilə ifadə edilir)

7. Mənfəət vergisi	
8. Güzəştlər	
9. Faiz üzrə mənbədən vergi	
10. Ödənilməli mənfəət vergisi	

Direktor:

Mühasib:



Digər hesabatlar:

MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT

Bölmə/ Maddə №-si	Bölmə/Maddələrin adı	12/31/2023
1	Qısamüddətli aktivlər	329,943.81
1.1	Pul vəsaitləri və onların ekvivalentləri (müşəriyə məxsus pul vəsaitləri istisna olmaqla)	329,943.81
1.1.1	Kassada saxlanılan pul vəsaitləri	
1.1.2	Yerli bank və maliyyə təşkilatlarında saxlanılan pul vəsaitləri	329,943.81
1.1.3	Xarici bank və maliyyə təşkilatlarında saxlanılan pul vəsaitləri	
1.2	Qısamüddətli debitor borcları	
1.3	Qısamüddətli maliyyə aktivləri	-
1.3.1	Ədalətli dəyərin dəyişməsi mənfəət və ya zərərə aid edilən kateqoriya (FVPL)	
1.3.2	Ədalətli dəyərin dəyişməsi sair məcmu gəlirə aid edilən kateqoriya (FVOCI)	
1.3.3	Amortizasiya olunan dəyərlə qiymətləndirilən kateqoriya (AC)	
1.4	Yüklü maliyyə aktivləri	
1.5	Sair qısamüddətli aktivlər	
2	Uzunmüddətli aktivlər	61,628.28
2.1	Qeyri-maddi aktivlər	42,275.52
2.2	Torpaq, tikili və avadanlıqlar	
2.3	İnvestisiya mülkiyyəti	
2.4	İştirak payı metodu ilə uçota alınmış investisiyalar	
2.5	Təxirə salınmış vergi aktivləri	
2.6	Uzunmüddətli debitor borcları	
2.7	Uzunmüddətli maliyyə aktivləri	-

"MFX-TRADING İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin

31 DEKABR 2023-cü il tarixə MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Məbləğlər Azərbaycan Manatı ilə ifadə edilir)

2.7.1	Ədalətli dəyərin dəyişməsi mənfəət və ya zərərə aid edilən kateqoriya (FVPL)	
2.7.2	Ədalətli dəyərin dəyişməsi sair məcmu gəlirə aid edilən kateqoriya (FVOCI)	
2.7.3	Amortizasiya olunan dəyərlə qiymətləndirilən kateqoriya (AC)	
2.8	Sair uzunmüddətli aktivlər	19,352.76
3	CƏMI AKTİVLƏR	391,572.09
4	Qısamüddətli öhdəliklər	150,000.00
4.1	Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər	
4.2	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər	
4.3	Yüklü öhdəliklər	
4.4	Qısamüddətli kreditör borcları	
4.5	Qısamüddətli maliyyə öhdəlikləri	
4.6	Qısamüddətli subordinasiya öhdəlikləri	
4.7	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	
4.8	Sair qısamüddətli öhdəliklər	150,000.00
5	Uzunmüddətli öhdəliklər	-
5.1	Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər	
5.2	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər	
5.3	Təxirə salınmış vergi öhdəlikləri	
5.4	Uzunmüddətli kreditör borcları	
5.5	Qısamüddətli maliyyə öhdəlikləri	
5.6	Uzunmüddətli subordinasiya öhdəlikləri	
5.7	Sair uzunmüddətli öhdəliklər	150,000.00
6	CƏMI ÖHDƏLİKLƏR	241,572.09
7	Kapital	960,000.00
7.1	Nizamnamə kapitalı	
7.2	Emissiya gəliri	
7.3	Geri alınmış kapital (səhmlər)	
7.4	Kapital ehtiyatları	
7.5	Ədalətli dəyərin dəyişməsi sair məcmu gəlirə aid edilən aktivlərin yenidən qiymətləndirilməsi üzrə ehtiyatlar	
7.6	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	(575,315.82)
7.7	Cari dövrün mənfəəti və ya zərəri	(143,112.09)
8	KAPİTAL VƏ ÖHDƏLİKLƏR	391,572.09

Direktor:

Mühasib:

Sərbəst Auditor



N. J. Pənahov

"MFX-TRADING İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin

31 DEKABR 2023-cü il tarixə MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Məbləğlər Azərbaycan Manatı ilə ifadə edilir)

KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT

Hesaba
t dövrü
31
dek
abr
202
3

Bölmə /Maddə №-si	Göstəricilərin adı	Ödənilmiş nizamnamə kapitalı	Emissiya gəli ri	Geri alın mış kapi tal (səh mlər)	Yenidən qiymət ləndir mə üzrə ehtiyat	Kapital ehtiyatları			Bölüşdürülməmiş iş mənfəət	Cəmi (manatla)
						Məzənnə fərqləri üzrə ehtiyat	Qanun vericilik üzrə ehtiyat	Digər ehtiyatlar		
1	Əvvəlki hesabat dövrünün sonuna qalıq	960000							-575316	384684
2	Hesabat dövründə uçot siyasətində dəyişikliklər və ya əhəmiyyətli səhvlərlə bağlı düzəlişlər									0
3	Səhvlərin düzəldilməsindən sonra hesabat dövrünün əvvəlinə qalıq	960000	0	0	0	0	0	0	-575316	384684
3,1	Hesabat dövründə xalis mənfəət (zərər)								-143112	143112

"MFX-TRADING İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin

31 DEKABR 2023-cü il tarixə MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
(Məbləğlər Azərbaycan Manatı ilə ifadə edilir)

3,2	Mülkiyyətçilərin kapital qoyuluşları	150000									150000
3,3	Mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi (dividendlər)										0
3,4	Geri alınmış kapital (səhmlər) üzrə əməliyyatlar										0
3,5	Aktivlərin yenidən qiymətləndirilməsi										0
3,6	Məzənnə fərqləri										0
3,7	Sair məcmu gəlir										0
3,8	Kapitalın maddələri arasında köçürmələr										0
4	Hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi	150000	0	0	0	0	0	0	0	-143112	6888

"MFX-TRADING İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin

31 DEKABR 2023-cü il tarixə MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Məbləğlər Azərbaycan Manatı ilə ifadə edilir)

5	Hesabat dövrünün sonuna qalıq	1110000	0	0	0	0	0	0	-718428	391572
---	-------------------------------	---------	---	---	---	---	---	---	---------	--------

Direktor:

Mühasib:

PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT

Bölmə/Maddə №-si	Göstəricilərin adı	12/31/2023
	Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti	
1	İnvestisiya xidmətlərinin göstərilməsindən daxilolmalar	
2	Royalti, haqq və kommissiya gəlirləri üzrə daxilolmalar	
3	Digər əməliyyat gəlirlərlərdən daxilolmalar	
4	Əməliyyat fəaliyyətindən cəmi daxilolmalar	-
5	Göstərilmiş xidmətlərə görə xaricolmalar	(115,836.93)
6	Royalti, haqq və kommissiya xərcləri üzrə xaricolmalar	
7	İşçilərə edilmiş ödənişlər üzrə xaricolmalar	
8	Mənfəət vergisi ödənişi üzrə xaricolmalar	
9	Digər vergilərə görə xaricolmalar	
10	Əməliyyat fəaliyyəti ilə bağlı digər ödənişlərə görə xaricolmalar	
11	Əməliyyat fəaliyyətindən cəmi xaricolmalar	(115,836.93)
12	ƏMƏLİYYAT FƏALİYYƏTİNDƏN YARANAN PUL VƏSAİTLƏRİNİN XALIS HƏRƏKƏTİ	(115,836.93)
	investisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti	

Sərbəst Auditor



N. İ. Pənahov

"MFX-TRADING İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin

31 DEKABR 2023-cü il tarixə MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR
(Məbləğlər Azərbaycan Manatı ilə ifadə edilir)

13	Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin satışından əldə olunan pul vəsaitlərinin daxilolmaları	
14	Törəmə və asılı müəssisələrdə pay və ya borc alətlərinin, birgə müəssisədə iştirak paylarının satılmasından yaranan pul vəsaitlərinin daxilolmaları	
15	Digər tərəflərə verilmiş borcların qaytarılmasından pul vəsaitlərinin daxilolmaları;	
16	Törəmə maliyyə alətləri üzrə pul vəsaitlərinin daxilolmaları;	
17	Dividendlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin daxilolmaları	
18	Faizlər şəklində pul vəsaitlərinin daxilolmaları	
19	İnvestisiya fəaliyyətindən cəmi daxilolmalar	-
20	Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin əldə edilməsi üçün pul vəsaitlərinin xaricolmaları	
21	Törəmə və asılı müəssisələrdə pay və ya borc alətlərinin, birgə müəssisədə iştirak paylarının əldə edilməsi üçün ödənilən pul vəsaitlərinin xaricolmaları	
22	Digər tərəflərə verilmiş borclara görə pul vəsaitlərinin xaricolmaları;	
23	Törəmə maliyyə alətləri üzrə pul vəsaitlərinin ödənişləri;	
24	İnvestisiya fəaliyyətindən cəmi xaricolmalar	-
25	İNVESTİSIYA FƏALİYYƏTİNDƏN YARANAN PUL VƏSAİTLƏRİNİN XALIS HƏRƏKƏTİ	-
Maliyyələşdirmə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti		
26	qiymətli kağızlarının buraxılması nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları	
27	qısa və uzunmüddətli borcların alınmasına görə pul vəsaitlərinin daxilolmaları	
28	məqsədli maliyyələşdirmə şəklində pul vəsaitlərinin daxilolmaları	

"MFX-TRADING İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin

31 DEKABR 2023-cü il tarixə MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Məbləğlər Azərbaycan Manatı ilə ifadə edilir)

29	Maliyyələşdirmə fəaliyyətindən cəmi daxilolmalar	150,000.00
30	müəssisənin öz səhmlərinin əldə edilməsi və ya yenidən alınması nəticəsində pul vəsaitlərinin xaricolmaları	
31	borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları	
32	məqsədli maliyyələşdirmə şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları	
33	maliyyə icarəsi müqavilələrinin şərtlərinə əsasən əsas məbləğlər üzrə pul vəsaitlərinin xaricolmaları	
34	dividendlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaricolmaları	
35	faizlər şəklində pul vəsaitlərinin xaricolmaları	
36	Maliyyələşdirmə fəaliyyətindən cəmi xaricolmalar	-
37	MALİYYƏLƏŞDİRMƏ FƏALİYYƏTİNDƏN YARANAN PUL VƏSAİTLƏRİNİN XALIS HƏRƏKƏTİ	150,000.00
38	PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİNİN ARTMASI (AZALMASI)	34,163.07
	Pul vəsaitlərinin və onların ekvivalentlərinin hərəkəti	
39	bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan məbləği	318,946.40
40	dövr ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)	34,163.07
41	xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri (+) / (-)	
42	bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin dövrün sonuna olan qalığı	353,109.47

Direktor:

Mühasib:

Sərbəst Audit 202



N. İ. Pənahov

"MFX-TRADING İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin

31 DEKABR 2023-cü il tarixə MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Məbləğlər Azərbaycan Manatı ilə ifadə edilir)

MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT

Bölmə/Maddə №-si	Göstəricilərin adı	12/31/2023
1	Əsas investisiya xidmətləri üzrə gəlirlər	198.02
1.1	müştəri sifarişlərinin qəbulu	
1.2	portfelin idarə edilməsi	
1.3	investisiya məsləhətlərinin verilməsi	
1.4	öhdəlik götürmədən anderrayting	
1.5	öhdəlik götürməklə anderrayting	
1.6	öz hesabına əməliyyatlar	
1.7	marja ticarəti	198.02
1.8	sair	
2	Yardımcı investisiya xidmətləri üzrə gəlirlər	-
2.1	hesabların idarə edilməsi	
2.2	kredit və ya digər formada borc verilməsi	
2.3	investisiya tədqiqatı və maliyyə təhlili	
2.4	istiqrazlar üzrə təminatın sərəncamçısı	
2.5	xarici valyuta mübadiləsi	
3	Cəmi investisiya xidmətləri üzrə gəlirlər	198.02
4	Royalti, haqq və kommissiya gəlirləri (xərcləri)	
5	Qiymətli kağızların və törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə gəlir (xərc)	
6	Məzənnə fərqindən xalis mənfəət (zərər)	
7	Əmək haqqı və sosial xərclər	(43,861.55)
8	İnzibati xərclər	(93,335.06)
9	Tədqiqat, məhsulun inkişafı və reklam xərcləri	
10	Amortizasiya xərcləri	(6,113.52)
11	Digər gəlirlər (xərclər)	0.02
	Cəmi investisiya xidmətləri üzrə xərclər	(143,310.11)
12	Əməliyyat mənfəəti (zərəri)	(143,112.09)
13	Xalis maliyyə gəliri (xərçi)	
14	Asılı və birgə müəssisələrin mənfəətində (zərərlərində) pay	
15	Vergi qoyulmadan əvvəl mənfəət (zərər)	(143,112.09)
16	Mənfəət vergisi	
17	Hesabat dövründə xalis mənfəət (zərər)	(143,112.09)

Direktor:

Mühasib:

İr 6284 Auditor



N.İ. Pmachev

"MFX-TRADING İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin

31 DEKABR 2023-cü il tarixə MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Məbləğlər Azərbaycan Manatı ilə ifadə edilir)

Qeyd 1: Giriş

Mən, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilən 14 sentyabr 2021-ci il tarixli SA/050 qeydiyyat nömrə ilə 5 il müddətinə auditor fəaliyyəti göstərmək üçün icazəyə əsasən fəaliyyət göstərən Sərbəst Auditor Pənahov Novruz, "MFX-TRADING İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti ilə (bundan sonra Cəmiyyət adlandırılacaq) ilə bağlanmış «30» aprel 2024-cü il tarixli № 20240501-li müqaviləyə əsasən 01.01.2023-cü il tarixdən 31.12.2023-cü il tarixədək olan dövrün maliyyə hesabatlarının (Balans Hesabatı, Mənfəət və Zərər Hesabatı) audutini apardım.

Auditə «30» aprel 2024-cü il tarixdə başlandı və «03» may 2024-cü il tarixdə başa çatdı.

Audit ilə əhatə olunan dövr ərzində maliyyə-təsərrüfat fəaliyyətinə aşağıdakı şəxslər cavabdehdir:

Direktor: Abdullayev Zahir Dünyamalı oğlu (tam audit dövrü)

Mühasib: Zarnəliyeva Olqa Tofikovna (tam audit dövrü)

Qeyd 2: Əvvəlki auditin nəticəsi

Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilən 14 sentyabr 2021-ci il tarixli SA/050 qeydiyyat nömrə ilə 5 il müddətinə auditor fəaliyyəti göstərmək üçün icazəyə əsasən fəaliyyət göstərən Sərbəst Auditor Pənahov Novruz oğlu tərəfindən 29 may 2023-cü ildə vermişdir.

Qeyd 3: Sifarişçi haqqında ümumi məlumat

Cəmiyyət 1405235131 qeydiyyat nömrəsi ilə 19 avqust 2020-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Təşkilatı hüquqi forması Açıq Səhmdar Cəmiyyətdir. Maliyyə ili 01 yanvar-31 dekabrdir. Cəmiyyətin 19 avqust 2020-ci il tarixli, 1405235131 qeydiyyat nömrəli VÖEN –i vardır. Son dövlət reyestrindən çıxarış 31.01.2024-cü il tarixli, № 2401120007511800 olmuşdur.

Cəmiyyətin hüquqi ünvanı AZ1010, Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rəhimov ev . 179A. Faktiki ünvanı isə AZ-1025, Bakı ş., Xətai r., Xocalı pr. 13A

Cəmiyyətin nizamnamə kapitalı 1 110 000 (bir milyon yüz on min) manat həcmindədir. Cəmiyyətin səhmdarı Xəlilov Samir Ələvsət oğlu - 1 110 000 (bir milyon yüz on min) manat, 5550 səhm, 100 % .Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi direktor tərəfindən həyata keçirilir.

Cəmiyyətin Mənfəət və muzzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi mükəlləfiyyətləri olmuşdur. Hesabatlar aidiyyatı orqanlara vaxtında təqdim edilir.

Cəmiyyətin əsas fəaliyyət növü ixtisaslaşdırılmamış topdansatış fəaliyyəti üzrədir.

Cəmiyyətin qanuni təmsilçisi 19 avqust 2020-ci il tarixdən Abdullayev Zahir Dünyamalı oğludur.

Cəmiyyətə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müddətsiz olaraq, İŞ-06 qeydiyyat nömrəli, 19 oktyabr 2020-ci il tarixli İnvestisiya şirkəti fəaliyyətinə lisenziyası verilmişdir.

Cəmiyyətin Qiymətli kağızlar dövlət reyestri üzrə nominal dəyəri 200 (iki yüz) manat olmaqla, 20 oktyabr 2020-ci il tarixə 2500 (iki min beş yüz) ədəd qiymətli kağızları vardır.

“MFX-TRADING İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin

31 DEKABR 2023-cü il tarixə MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Məbləğlər Azərbaycan Manatı ilə ifadə edilir)

Qeyd 4: Hesabat əsası

Cəmiyyətdə mühasibat uçotu Azərbaycan Respublikası “Mühasibat uçotu haqqında” Qanununa, Vergi qanunvericiliyinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “Müəssisələrin mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair” təlimatına əsasən aparılır. Maliyyə hesabatları həmin mühasibat qeydləri əsasında hazırlanmış və lazımı şəkildə düzəldilmişdir ki, onlar bütün mühüm aspektlər baxımından Beynəlxalq Mühasibat Standartları Komitəsinin qəbul etdiyi Beynəlxalq Mühasibat Standartlarına uyğun olsun.

Qeyd 4.1: Hesabat əsası (davamı)

Auditin məqsədi 31.12.2023-cü il tarixə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması, hesabatların düzgün tərtib olunmasının yoxlanılması, gəlir və xərclərin düzgün müəyyən edilməsinin təsdiq olunmasıdır.

İşin yerinə yetirilməsi zamanı audit qrupu “Audit fəaliyyətinin professional normaları”, “Auditin Beynəlxalq Standartları” və həmçinin hamı tərəfindən qəbul olunmuş audit metodlarını rəhbər tutmuşdur.

Sifarişçi təqdim etdiyi hesabatlardakı ilkin məlumatlara görə vahid məsuliyyət daşıyır.

Maliyyə hesabatları Azərbaycan Respublikasının milli valyutası olan Manatla təqdim edilir.

Qeyd 5: Mühüm mühasibat prinsipləri

Aşağıdakı mühüm mühasibat prinsipləri əlavə edilən maliyyə hesabatlarının hazırlanmasında tətbiq edilmişdir:

Mühasibat əsası

Cəmiyyətin maliyyə hesabatları ilkin dəyər prinsipi və tətbiq edilən BMS əsasında hazırlanmışdır.

Hiperinflasiya şəraitində maliyyə hesabatları

Əlaqəli tərəflər

Əlavə edilən maliyyə hesabatları məqsədilə tərəflər bu halda əlaqəli hesab edilir ki, bir tərəf maliyyə və əməliyyat qərarlarının qəbul edilməsi zamanı o biri tərəfə nəzarət etmək və ya o biri tərəfə əhəmiyyətli təsir göstərmək qabiliyyətinə malik olsun.

Nəgd vəsaitlər və nəgd vəsaitlərin ekvivalentləri

Nəgd vəsaitlər və nəgd vəsaitlərin ekvivalentlərinə kassada olan nəgd pullar, banklarda olan hesablaşma və valyuta hesablarındakı qalıqlar aiddir.

Debitorlar, kreditorlar, şübhəli və ümitsiz borclar üzrə ehtiyatlar

"MFX-TRADING İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin

31 DEKABR 2023-cü il tarixə MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Məbləğlər Azərbaycan Manatı ilə ifadə edilir)

Debitorlar və kreditorlar ödənilməmiş məbləğlərdə yarandığı dövrlərdə əks edilmişdir. Ümitsiz və şübhəli borclar üzrə ehtiyat rəhbərlik tərəfindən debitorların və avansların geri alınmasının qiymətləndirilməsinə əsaslanır.

Ehtiyatların təxmin edilməsi fərziyyələrin istifadəsini tələb edir. Ehtiyat həcmi müəyyən edilməsi zamanı nəzərə alınan əsas amillər debitor borclarının artması, tərkibi və keyfiyyəti, vaxtı keçmiş debitorların həcmi, mövcud iqtisadi vəziyyətə uyğunluğudur.

Ödənilə bilməyən debitorlar və avanslar balansdan silinir və ümitsiz və şübhəli borclar üzrə ehtiyatlar yaradılmadığı üçün birbaşa zərərə aid edilir.

Vaxtı keçmiş kreditor borcları tələb olunmadığı halda gəlirə aid edilir.

İnvestisiyalar

İnvestisiyalar ilkin maya dəyərində əks edilən kapital investisiyalaraından ibarətdir. Alınmış faizlər ayrıca olaraq faiz gəlirinə aid edilir. Bazar dəyərindəki azalma daimi hesab edilmədikdə, maliyyə hesabatlarında əks etdirilmir.

Əsas vəsaitlər və qeyri-maddi aktivlər

Əsas vəsaitlər və qeyri-maddi aktivlər toplanmış köhnəlməni çıxmaqla qalıq dəyərində göstərilir. Əsas vəsaitlərin təmir və saxlama xərcləri, o cümlədən binaların və icarəyə götürülmüş binanın təmirinə çəkilən xərclər bu halda aktivləşdirilir ki, bu təmir və saxlama müvafiq aktivlərin iqtisadi həyatının uzanması və ya əhəmiyyətli şəkildə yaxşılaşması ilə nəticələnir və aktivin güman edilən iqtisadi həyatı və ya icarənin müddəti ərzində, bunlardan hansı daha az olarsa, bərabər aşınma üsulu əsasında köhnəlmə hesablanır.

Sair təmir və saxlama xərcləri çəkildiyi zaman xərcə silinir.

Gəlir və xərclərin qeydə alınması

Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun gəlirlər və xərclər kassa hesablama metodu əsasında müəyyən edilir.

Qeyd 6: Pul vəsaitləri və sair qısamüddətli maliyyə aktivləri

31.12.2023-cü il tarixə Cəmiyyətin pul vəsaitlərin qalığı 329943,81 manat olmuşdur.

Qeyd 7: Debitor borclar

31.12.2023-cü il tarixə cəmiyyətin Debitor borcların qalığı 19352,76 manat olmuşdur.

2. Debitor borclar	19352,76
2.1. Dövlət büdcəsinə	0
2.2. Sair debitor borclar	19352,76

"MFX-TRADING İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin

31 DEKABR 2023-cü il tarixə MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Məbləğlər Azərbaycan Manatı ilə ifadə edilir)

Qeyd 8: Əsas vəsaitlər, Azqıymətli və tezköhnələnələr və onların köhnəlməsi

31.12.2023-cü il tarixə cəmiyyətin əsas vəsaitləri aşağıdakı kimi olmuşdur.

3.1 Əsas vəsaitlər	0
3.1.1. Binalar , tikililər və qurğular	
3.1.2. Maşınlar və avadanlıqlar	0
3.1.3. Nəqliyyat vasitələri	0
3.1.4. Digər əsas vəsaitlər	0

Qeyd 9: Qeyri-maddi aktivlər

31.12.2023-cü il tarixə cəmiyyətin Qeyri-maddi aktivləri aşağıdakı kimi olmuşdur.

3.2. Qeyri-maddi aktivlərin dəyəri	42275,52
3.2.1. İstifadə müddəti məlum olan	42275,52
3.2.2. İstifadə müddəti məlum olmayan	0

Qeyd 10: Ehtiyatlar

31.12.2023-cü il tarixə cəmiyyətin Ehtiyatlar aşağıdakı kimidir.

5. Ehtiyatlar	0
5.1. Hazır məhsul	
5.2. Mallar	0
5.3 Sair ehtiyatlar	0

Qeyd 11: Digər aktivlər

31.12.2023-cü il tarixə cəmiyyətin digər aktivləri 0 manat olmuşdur.

Qeyd 12: Aktivlərin cəmi

31.12.2023-cü il tarixə cəmiyyətin aktivlərin cəmi 391572,09 manat olmuşdur.

Qeyd 13: Kreditor borclar

31.12.2023-cü il tarixə cəmiyyətin kredit borcları 150000.00 manat olmuşdur.

7. Kreditor borclar	150000.00
7.1. Bank kreditləri	
7.2. Sair kreditor borclar	150000.00

"MFX-TRADING İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin

31 DEKABR 2023-cü il tarixə MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Məbləğlər Azərbaycan Manatı ilə ifadə edilir)

7.3. Alınmış avanslar

Qeyd 14: Digər öhdəliklər

31.12.2023-cü il tarixə cəmiyyətin Digər öhdəlikləri aşağıdakı kimidir:

8. Digər öhdəliklər

0

Qeyd 15: CƏMİ PASSİVLƏR

31.12.2023-cü il tarixə cəmiyyətin cəmi passivlərin qalığı 150000.00 manat olmuşdur.

Qeyd 16: Nizamnamə kapitalı

31.12.2023-cü il tarixə cəmiyyətin Nizamnamə kapitalı 241572,09 manat təşkil etmişdir ki, bu da aşağıdakı kimidir:

9.1. Nizamnamə kapitalı

241572,09

Qeyd 17: Kapital

31.12.2023-cü il tarixə cəmiyyətin digər aktivləri 0 manat olmuşdur.

Qeyd 18: Cəmiyyətin gəlirləri

Cəmiyyətin 2023-cü il üzrə aşağıdakıdan ibarətdir:

Gəlir və xərclər	məbləğ, manatla
1. İşlərin görülməsindən gəlir	198,04
2. Ümumi Gəlir	198,04
3. Faiz Xərcləri – Xarici	
4. Ümumi Gəlir	198,04

Qeyd 19: Cəmiyyətin xərcləri

Cəmiyyətin 2023-cü il üzrə xərcləri aşağıdakı kimi olmuşdur:

5. Ümumi və İnzibati Xərclər	143310,13
5.1 Əmək haqqı	36471,05
5.2 Sosial müdafiə/məşğulluq fondu xərcləri	7390,50
5.3 Yanacaq xərcləri	
5.4 Qaz xərcləri	
5.5 Xammal və materiallar	
5.6 Elektrik enerjisi və isitmə xərcləri	
5.7 Su və kanalizasiya xərcləri	
5.8 Rabitə xərcləri	850,31

"MFX-TRADING İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin

31 DEKABR 2023-cü il tarixə MALİYYƏ HESABATLARINA DAİR QEYDLƏR

(Məbləğlər Azərbaycan Manatı ilə ifadə edilir)

5.9 İcarə xərclər	1237,16
5.10 Mühafizə xərci	
5.11 Amortizasiya və köhnəlmə	6113,52
5.12 Xidmət xərcləri	
5.13 Royalti	
5.14 Bank xərcləri	1794,25
5.15 Əmlak vergisi	
5.16 Ezamiyyə xərcləri	
5.17 Reklam xərcləri	
5.18 Digər xərclər	89453,34
5.19 Nəqliyyat xərcləri	
5.20 Sığorta xərcləri	
5.21 Torpaq vergisi	
5.22 Malın dəyəri	
5.23 Təmir xərcləri	

Qeyd 20: Cəmiyyətin mənfəəti

Cəmiyyətin 2023-cü il üzrə mənfəəti aşağıdakı kimi olmuşdur:

6. Mənfəət və Zərər	-143112,09
7. Mənfəət vergisi	
8. Güzəştlər	
9. Faiz üzrə mənbədən vergi	
10. Ödənilməli mənfəət vergisi	

Qeyd 21: Nəticə və təkliflər

Cəmiyyət tərəfindən hesablaşma kredit əməliyyatları aparılarkən qanunverciliyin tələblərinə tam riayət edilməsi təmin edilsin.

Cəmiyyətin idarəetmə orqanlarının yığıncaqlarının qanunla müəyyən edilmiş müddətlərdə və qaydada keçirilməsi təmin edilsin.

Cəmiyyətdə dividend hesablanması gələcək dövrlərdə nəzərə alınsın.

Maliyyə hesabatı (iki nüsxədən ibarət tərtib olunmuşdur).

Auditor:

Pənahov Novruz

Sifarişçi təqdim etdiyi hesabatdakı ilk məlumatlara görə vahid məsuliyyət daşıyır.

Tanış oldu:

"MFX-TRADING İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin

Direktor:

Abdullayev Zahir Dünyamalı oğlu

Baş mühasib:

Zarnəliyeva Olqa Tofikovna